

...heç kəs şoka düşmədi...

"Bir dəfə bir ilan six otluqda başqa bir ilana rast gəlir. "Mənə box" - deyə birinci ilan fişil idir - "bütün aləmdə mandan gözəl və mükammal vərlığa rəsr gəlinməz. Sənin işi bu dürvəd - yəşəməq haqqıñ yoxdur. Bir özüñə box: burnun uzundur, na gözün var, na da ağız". E tərində ilan ağızını açıb öz rəqibini çalmaq istəyində qəfiñ anlayır ki, bu, onun öz quyuşudur."

(Fransızca)


"YUĞ" Teatrında "Şok" tamaşası oynanıldı. Lakin heç kəs şoka düşmədi...

Teatrı, naya lazım olması, ümumiyyatla, naya xidmat etməli olduğu barədə mübahisələr, yaqın ki, başarıyatın son günlərinə qədar səngimik bilməyacək. Onun camiyyatda hansı rol oynadığını teatr xadimləri hər biri öz bildiyi kimi yozaraq, müxtalif üslublar, yanaşmalar və nəzariyələr tərtib etmişlər və tabib haldır ki, onların heç bri mütləq, universal sistem olmaq iddiasında deyil.

Bu mütləqlik iddiası yalnız və yalnız yaradıcı insanın daxilində mövcud olan kainatın koordinat sistemində asası olur. Orda yə-

niz orda Onun, yeni yaradıcı insanın öz bilinçləri, malaklıları və şeytanları, inkr-minkiri, qorxuları və sevincləri ayrı heç bir kəsin anlamadığı qayda-qanunlara təbedir, heç kimin başa düşə bilməyəcəyi təzahür formalarına malikdir. O, yeni yaradıcı insan, bizi bəri bir şərafa layiq bilən halda həmin aləmin qapıllarını azəciq aralayıır və kimini valehədic, kimini qorxuduc, kimini sevindirici və ya asobib hala salır. Yegənə fakt odur ki, heç kəsi laqeyd saxlamır. Belə bir yaşlımadə tamaşanın pis və ya yaxşı, uğurlu və ya uğursuz keçməs aktyor heyatının və ya rejissorun öz işinin ohdasından laqayı suradı: galmasi barəda söhbətlər yaranmamalıdır. Əksinə, sahnəda yaradıcı və ilk növbədə, canlı insanların tamaşası qarşısına məcəzi manadı: çılpaq çıxarıq onlara uraqlarını, ruhsal qatlarını açması daha vəcət məsələdir.

Soldan sağa: Oktay Mehdiyev (Xaç), Rəsim Cəfərov (İsrafil), Tərəna Atakan (Aymalak), Vüqar Hacı (İsrafil), Amid Qasim (Xaç)



"YUĞ" Teatrında "Şok" tamaşası oynanıldı. Lakin heç kəs şoka düşmədi...

Bu, heç də tamaşanın müəlliflərinin - rejissor Güney Sattar, oyuncular Tərəna Atakan, Zümrüd Bəxtiyar, Oktay Mehdiyev, Rəsim Cəfərov, Amid Qasim və Vüqar Hacıçının niyyatında deyildi. Bəlkə də əsərin müəllifi Türkiyə yazıçısı Turgay Narın da fikrində olmayıb. İstənilən halda, yaqın ki, bir çoxları buna əmin olmaq üçün "Zibillik" pyesinin məzmunu ilə maraqlanmaq istəyirlər.


Daha cəsarətə də arz edə bilərəm ki, adıçkilan pyesi azərbaycan dilinə tərcümə edən Mehman Musabəylə də qarşısına belə məqsəd qoymamışdı. Tamaşanın sujetini açıqlamağa da ehtiyac yoxdur. Bir qrup saflı insanın zibillik içində olan münasibətləri özüzlündə məraq doğura bilər, lakin "YUĞ" Teatrında qoyulan bütün tamaşalarda olduğu kimi, burda də psixoloji vəziyyətlər və personajların dərin itiraz keçirərək müxtalif emosional hallar yaşaması asas əhəmiyyət kabır etmir. Teatrın bu günə qədər də işlətdiyi və təkmilləşdirdiyi Psixosof poetikasının talablarına uyğun qurulmuş tamaşada əsas vürgü İnsan rəhūnun yaşamı, həmin qatda yaranan və sənən psix proseslərinin çözülməsi, birbaşa sözü ifadə edilə bilməyən ovqat və hallardır. Bunu alda etmək üçün tamaşanın quruluşunda ilk nəzərdən teatr sahəsindən uzaq olan bir çox nəzəriyalər - transpersonal psixologiyaya, Lütfi Zadənin qeyri-müəyyən çoxluqlar nəzəriyəsinə (bəzi akademik dairalarda onu səhvan qeyri-səlis mənqıt nəzəriyəsi adlandırımlar, halbuki, adı çəkilən mənqıt həmin nəzəriyənin postulatlarından yalnız biridir), kvant psixologiyasına, Yunqun analitik psixologiyasına, Riman və Lobaçevski handasasına, Vasilyev riyaziyyatına soyğunlaşmışdır. Sözsüz ki, teatr öz axıtar və analizində sır elma qapılmış, peşə talablarına uyğun şartları yerinə yetirir. Amma eyni zamanda onu da qeyd etmək lazımdır ki, "YUĞ"-da nümayiş edilən tamaşaların analizində klassik teatr meyarlarını tətbiq etmək mümkün deyil. Çünki burda qabaq plana pyesdəki qəhrəmanların hiss-hayacanları deyil, oyuncuların tamaşalarla intim, səmimi, yaxın ünsiyyət qurmaq bacarığı, bunun nəticəsində onlarda hər hansı bir halın, ovqatın yaradılması, hər bir tamaşanın sahnədə baş verən hadisələr deyil, sonuca özüne var olmasına yönəlmüşdür. Bu məqsədlə də "YUĞ" Teatrında dəha çox məzumsuz strukturlara üstünlük verilir və ya bütün yozum ümumi sujetin sxemlaşdırılmasına yönəlir. Bu, ilk dəfə "YUĞ"-a qədəm basan, hazırlıqsız tamaşacı qavrayışında müəyyən çatınlıklar yaratsa da, bir müdiddən sonra o, həmin psixodelik halları yaşaşaq başlayır. XX əsrin avvallarında LSD və digar preparatların vəftəsilə insan şürurun söndürüləmisi və gerçəkləyin qavrusunu daşıyan, digar istiqamətə yonuldan eksperiməntlər bizim ruh qatlığımızın dərin sahiviyələrini aşkar edərək, bir çox psixoloqların və psixoterapeutlərin insan təbiati haqqında yeni nəzəriyələr yaratmaları üçün zəmin formalasdırılmışdır. Lakin sırvı tamaşاقına həmin halları yaşamaqdan ötrü belə preparatların qəbul etməsi lazımdır. Hər bir insan oxşar vəziyyəti öz yuxarılarında yaşaya bilir. Teatrın da vəzifəsi təkçə camiyyatda baş verən aktual məsələlərin


qabardılması, bayan edilməsi, onların hall yollarının axtarılması deyil, o cümlədən insanların sosisimda mahrum olduğunu özünübərpa mexanizmini qazandırmağa köməkdir.

"YUĞ" Teatrında "Şok" tamaşası oynanıldı. Lakin heç kəs şoka düşmədi...

Amma hər bir seyriç daxilində öz hayatını yaşadı, özüntühliliç can atdı, bir çox müsbət cəhətlərin qeyd etdi. Həmin proses kəmək və təhrif edəcək nişanlar tamaşaya boyu bərabər suradə yerləşdirilmişdir. Burda həm İncil motivlərinə, həm Təvrinat sitatlarına, həm də Qurani-Kərimə olan eyhamlara rast gəlmək olur. Tamaşanın əvvəlində aktyorların əks, güzgüvari tərəflərdən qəfiñ çıxışları seyr edənləri öz yerdən rahat oturub tamaşa baxacaqları xəyallarını bir anın içində daşıdır.

Zümrüd Baxtyar (Aymalak), Vüqar Hacı (İsrafil),
Amid Qasim (Xaç)





Personajların cəmi üç nəfər - Aymalak, Xaço və İsrail olmayıñ
na baxmayaraq, sahnənədən altı aktyorun eyni zamanda mövcudluğunu
görürün və ilk dialoqlardan bir qəhrəmanın eyni zamanda iki aktöry
tarafından oynanıldığı belli olur. Azəciq fasila ilə bir-birilərinin söz
lərini takrar etməsi bir taradən aks-səda effekti yaradır, digar taradən isə insanın öz daxili kainatndakı sənsuzluğunu tutarən o
taydakı aksi ilə dialoqu xatırladır. Belə bir visita ilk baxışdan mə
raq yaradır. Lakin onuñ dərin qatma vardiqa, eyni zamanda
dahşət və valeholma hissələri yaşanmaça başlayır. Sonradan baş
verənlər tamaşaçıları bir haldən digər hala keçirir, sözü ifadə edil
diñ bilməyan ovqat yaradır. Qəhrəmanların (Öktay Mehdiyev, Amid
Qasim və Rasim Cəfərov, Vüqar Hacı) işırmış kukla təpib onuna
mütəlif oyular çıxma sahəsi xüsusi yumrular qurulur. Burda
ham söz oyunundan bacarıqla istifadə edilir, ham artıq klişə halını
almış "mentalitet" anlayışının, ondan səni-istifadə edənlərin alında
absurd xarakter alması məsxərəyə qoyulur. Rejisör pyesədən
ol ictimai-siyasi masalaları insan varlığının istanilan siyasi qurum
da, daha doğrusu istanilan siyasi qurumdan asılı olmayaq varol
ma, ekzistensional problemlərlə üzlaşmasını öz xüsüsü yanaşması
ila vurğulaya bilmişdir. Belə bir üzləşmənin nümunəsi Aymalının
(Zümrüd Baxtiyar, Tarana Atakan) öz-özüla, öz "man"ıyla, aksi ilə
raqs sahnəsidir. Aymalak rolinin ifasında daha bir alamatdır his
sə onun etiraf sahnəsidir. Bu məqamı da qeyd etmək lazımdır ki, bir
rolu ifa edən aktyorlar müxtəlif tamaşalarla yerlərinin dayışır və
keçən dəfa "baş" rolu oynayaq ifaçı galən dəfa özünün "kölgəsi"ne
çevrilir. Belə bir üslub baharın verir və har bir "heyat" da tamaşanın
mütəlif metamorfozaya uğraması maraqlı prosesin müşahidəsi
ürün imkan yaradır. Ümuman göründə, tamaşada arxetip nə
şənənlərə çox rast gəlmək olur. Bu, ham evvel qeyd edilən "aks-səda
oyunu"nda, ham personajların adında, ham də bütün gedint boyu
sayışmalar formasında özünü biruza verir. Söyüdən yerlərdən
bir də ilanın Aymalayı şancta sahnəsidir. Burda ilan, sadəcə in
səna xəsərat yetirə bilən surünənlər sinfinin nümayəndəsi kimi

taqdım edilmir, eyni zamanda bir çox xalqların mifologiyasında va
asatırlarında sənsuzluq ramzını özündə ehtiva edir. Yeri galmişən,
onu da qeyd etmək lazımdır ki, tamaşada simvolikaya çox müraciət
edilib. Bəzi yerlərdə onun həddən artıq istifadə edilib-edilməməsi
mühəbəha doğura bilər. Lakin müvəyyən bir ahal-ruhiyyənin yaran
masasına manzı olmayan simvollar öz funksiyasını yerinə yetirir və
onları bilənlərə də bir, tamaşanın qatında yerləşən manzı
çatdırmaça xidmat edir. Eyni sözləri personajların adı barədə da
demək mümkündür. Burda Xaço, Aymalak və İsrail hər biri ayrı
ayrılıqlı və eyni zamanda hər üçü bir yerde ham xristianlığın, ham
iudaizmin, ham də islamın ramzları kimi qavranıbilər. Amma belə
tayindı biləlavasına nə isə işsə yoxdur və məsələ tamaşanın öz
öhdəsinə buraxılır. Neticədə müxtəlif yozumların yaranması yalnız
tamaşanın uğuruna dalalat edə bilər. Sanki belə çoxтарaflı ramzları
aramaq üçün tamaşada bir sira İncil pritçaları asasında qurulmuş
və ya onları xatırladan sahnələr var.

YUĞ Teatrında "Şok" tamaşası oynanıldı.

Lakin heç kəs şoka düşmədi...

“Düşə də bilməzdə. Müasir dövrə bizi şoka sala bilə
cak nayısa tasavvür etmək mümkün kündür? Çatın ki! Şo
ka düşmək istəyənlərə Cənubi Koreya kinematoqrafına
müraciət etməyi məsləhat bilardım. Xüsusən, "Oldboy"
("Köhna dost") və "I saw the Devil" ("Mən iblisini görmü
şəm") filmlərinə baxanda şok yaşamaq mümkün kündür.
Amma bəzilərinə həmin görüntülər də az təsir edər. Elə
bizi de indi nə iləsa şok væziyyətinə salmaq müşkül m
əsəldər. Heç dünənda baş verən hadisələri işıqlandırın
xəbarlar da bizi bir o qədər sarsıtmır.

Bəs nə baş vermalırdı ki, biz şoka yaxın bir væziyyətə düşək? Mi
gar indi biz mənəviyyatsızlıqla üzəşəndə şok halına düşürük? Bütün

bu sualların cavabını "Şok" tamaşasında tapılmasına tam zəmanət
olmasa da, orda axtarmağına dayar.

"Şok" tamaşasında dəha bir xüsusiyyəti da görmək olar. Orada
har bir kəs öz yerini tutmaqla ümumi anşənlənən təşkilinə xidmət
edən işin öhdəsindən gəlməyə çalışır. Kanardan baxanda isə oyun
çularndan hansının nisbatən tacribəli, hansının dəha geniş spektr
əktoriylə bacarığına malik olduğunu təyin etmək çatındır - har biri
eyni saviyəyədən görünür. Tamaşa öz axarı ilə gedir və har biri oyunu,
sənki onuna maşq olunduğu kimi deyil, öz halına köklənərək istə
vaxt ümumi hadisəyə qoşulur. Amma eyni zamanda tamaşanın
dəqiq struktura malik olduğunu sezilir. Məhz belə strukturla, dəha
doğrusu xəm üzrə quruluş vermek Psixosof poetikasını digar teatr
ustublarından seçilir. Adı bir sual da yaranıb - axı, umumiyətlə,
şok nadir? Şokun tibbi sahada 4 daracaya görə təsnifi verilmişdir:
1-ci daraca - kompensə edilmiş, 2-ci daraca - subkompensə edil
miş, 3-cü daraca - dekompensə edilmiş və 4-cü daraca - dönəmz
baapaediləməz væziyyət kimi dəyərləndirilir. Anı olaraq tamaşanı bri
fiq formasında nazardan keçirdəndən bütün marhələlərin olduğunu
görmək mümkündür. Güney Sattar rejisör olaraq, bütün tamaşanı
bəlli marhələlərdən ibarət bütöv struktura tabe etmişdir. Üzərində
formal süjetin qurulduğu tamaşada har bir keçidə tamaşaçı zalına
bərbər nəzərlə müşayit edilən dinməz çıxışlar olur. Nazik pard
ərxasından çıxan aktyorlar seyircilərə sənki müraciət edirlər. Arada
oynanılan sahnələrdən tamaşaçı ilə temas itirilir. Yəqin ki, har
bir tamaşada sahnələrin bir-birini avaz etdiyi zaman qeyri-ixtiyari
şəkal yaranır. Bir insan kimi şok væziyyətinin hansı dərəcəsində oldu
ğumuzu anlamaq qabiliyyətinə malik ola bilərkəm? Adətan, bizim

üzün özümüzə kanardan baxmaq mürakkəb məsəladır. Şövqlə öz
məzü basqları qarşısında tərifləyə bilər. Danmaq olmaz ki, heç
kəs öz manfi cəhətlərini etiraf etmir. Amma normal duşuncəli insan
ən şaxsiyyətinə gerçək yanışmaya nail ola bilər. Nəyəsən kanardan
qıymat vermək dəha asan olduğundan teatr məkanından buna gözəl
imkan yaradır. Xasta orqanızın müalicəsi çox zaman kanardan
qabul edilən medikamentoz preparatların hesabına hayatı keçirir.
Amma sarsılmış ruh üçün daxlında gedən bərpədıcı proseslərə
daha çox ehtiyac yaranır. Ravan bir sujet ara-sıra emosional baxı
mdan güclü, təsiridən sahnenə ilə alamatdır formada göstərilmişdir.
Axıxa yaxın bərginlik artır, tamaşaçı də böyük hadisələr çev
rasına calb edilir. Bir-birinə avzalan sahnələr və keşidərələr ümumi
atmosferi yaradır. Ortada baş verənlər rahatlıqla podiuma xat
laşan sahnənən bəsindən digar qütbüna keçir. Ləmakan bir yerin
gözə öündən canlanması təsəssüratı yaranır. Uzun "podium" gəl rinqi,
gəl iki təy arasında olan körpünü, gəl da nəhəng çərçivə xatırladır.
Bir sözlə, tamaşa hər cəhətdən, demək olar ki, istanilan zövqü ox
şşəm qıtlıqndadır.

Son olaraq, qeyd etmək istədim ki, "YUĞ" Teatrında nümayiş
edilmiş növbəti tamaşa heç kəsin ümidi qırmadı, gözənlənən dər
cədə oksar hissəsinə qane etdi. Ona görə da

YUĞ Teatrında "Şok" tamaşası oynanıldı.
Lakin heç kəs şoka düşmədi.

Tarlan Rəsulov

Zümrüd Baxtiyar (Aymalak)

